

**-Vüsal müəllim, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında postkonflikt quruculuğunu necə görürsünüz?**

—Həzirdə Azərbaycanın canlı organizm kimi bərpa etdiyi hissəsi — işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda regenerasiya və reinteqrasiya dövrü yaşanır. Qarabağ və Şərqi Zəngəzurun inkişafını şərtləndiren Qu-milyovun təbirincə desək, passionarlıq — daxili energetika, “Dədə Qorqud dili”ndə isə təpər və daxili enerjini işə çeviren tükənməz bir qaynaqdır. Bununla da Azərbaycan tekçə beşinci nesil müharibe aparmaqla torpaq bütünlüğünü təmin etməyin çağdaş nümunəsini deyil, həm də ekosid, urbisdid və etnosid cinayetlərinə baxmayaraq, postkonflikt quruculuğunu daxili imkanları hesabına, eyni zamanda daha yüksək səviyyədə təşkil etməklə quruculuğun yeni bir modelini də ortaya qoyur.

Prezident İlham Əliyevin rəhbərliyi ilə postkonflikt bərpanın 10 əsas istiqaməti müəyyənləşdirilib. **Birinci**, Azərbaycanın hərb meydanında möhtəşəm qələbəsinin digər, o cümlədən siyasi və diplomatik müstəvilərdə möhkəmləndirməsidir. Ərazi bütövlüyünün tanınması da daxil olmaqla Azərbaycanla Ermənistən arasında sülh müqaviləsinin imzalanması, kommunikasiyaların açılması və regional integrasiyanın gücləndirilməsi de bölgədə sülh, əmin-aməniləq və davamlı inkişaf üçün temel şərtidir.

**İkinci istiqamət** olaraq, şəhid ailələri və mühərbiə iştirakçılarının sosial müdafiəsinin təşkilinin təmin edilmesi vacib faktordur. “Şəhid ailələri üzvlərinin, mühərbiə ilə elaqədar xəsarət almış herbi qulluqçuların və əlliyyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzləri” Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası və ərazilərin işğaldan azad olunması uğrunda aparılan herbi əməliyyatlar zamanı şəhidlik zirvəsinə yüksələn şəxslərin aile üzvlərinə, mühərbiə ilə elaqədar xəsarət almış herbi qulluqçulara, həmçinin əlliyyi müəyyənleşdirilən şəxslərə əmək, məşgulluq, sosial müdafiə, tibbi-sosial ekspertiza, reabilitasiya, mülalıcı, müayinə, eləcə də digər sahələrdə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, vətəndaş məmənluğunu təmin olunması, dövlət orqanlarının fəaliyyətində səmərəliliyin, şəffaflığın artırılması, habelə xidmətlərin vahid məkandan təxirəsalınmaz və operativ icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2021-ci il tarixli fərmanı ilə yaradılmışdır.

Postmühərbiə dövründə sosial dəstək tədbirləri çərçivəsində 100 mindən çox unikal şəxsə 200 mindən çox xidmət göstərilmiş, o cümlədən 3,6 min mənzil və 300-ə qədər avtomobil verilmişdir.

**Üçüncü istiqamət** işğaldan azad edilmiş ərazilər üzrə yeni dövlət idarəetmə modelinin tətbiq edilməsidir. Azərbaycan Respublikası Prezidentinin 7 iyul 2021-ci il tarixli “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Fərmanına əsasən, Qarabağ iqtisadi rayonu (Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları) və Şərqi Zəngəzur iqtisadi rayonu (Cəbrayı, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları) yaradılmışdır.

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləndirilməsi qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahı yaradılmışdır. Eyni zamanda qərargahın

nəzdində katiblik və kommunikasiya funksiyasının yerine yetirilməsi və zəruri analitik-təşkilatı dəstək göstərilməsi məqsədilə İdarəərarası Mərkəz formalasdırılmışdır. Qarabağ iqtisadi rayonu, Şuşa, Zəngilan üzrə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikleri təsis edilmişdir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdaresi təşkil olunmuşdur.

Azərbaycan Respublikası Prezidenti tərəfindən Qarabağ və Şərqi Zəngəzur

diyyatın canlandırılmasıdır. “İşğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 10 dekabr 2021-ci il tarixli Prezident sərəncamı işğaldan azad edilmiş ərazilərdə iqtisadi canlanmanın sürətləndirilməsi və investisiya cəlbediciliyinin artırılması, müasir və effektiv istehsal, ticarət və xidmet infrastrukturunun yaradılması, innovativ texnologiyaların tətbiqi, sənaye potensialının reallaşdırılması, optimal güzəştlərin və stimullaşdırıcı mexanizmlərin hazırlanması, eyni zamanda sahibkarlıq

azad edilmiş ərazilərə Böyük Qayıdış” Dövlət Proqramı icra edilecekdir. İşğaldan azad olunan ərazilərdə bərpa-quruculuq işlərinə isə, hətta Vətən mühərbiəsinin gedişində başlanılmışdır və ötən müddədə təxminən beş milyard manat vəsait xərclənmişdir. Qarabağ və Şərqi Zəngəzurda iqtisadiyyatın altı əsas istiqamət üzrə inkişafi gözlənilir: kənd təsərrüfatı, ərzaq sənayesi, dağ-mədən sənayesi, “yaşıl enerji”, neqliyyat-logistika və turizm. Təbii iqlim şəraiti, tarixi ənənə, coğrafi yerləşmə və demoqrafik potensiala uyğun olaraq işğaldan azad

lamalar Qarabağ və Şərqi Zəngəzurda iqtisadiyyatın əsas hərəkətverici qüvvələri barədə təsəvvür yaradır. Burada iki yanaşma var: birincisi, multiplikator yanaşması, digeri isə sektorun özündən əvvəl (backward linkage) və özündən sonra (forward linkage) gələn sektorlara nə dərəcədə təsir göstərməsidir. Qarabağ və Şərqi Zəngəzurda dirçəldilen iqtisadiyyat sahələri dörd əsas multiplikator üzrə effekt yaradır: buraxılış multiplikator, əmək geliri multiplikator, məşgulluq multiplikatoru və əlavə dəyər multiplikator. Məsələn, aqrar və turizm sahələri daha çox məşgulluq, dağ-mədən sektoru daha çox əlavə dəyər, maliyyə-bank sektoru kimi sektorlar isə daha çox əmək geliri yaradır. Eyni zamanda Qarabağ və Şərqi Zəngəzurda iqtisadi inkişaf ÜDM-in tərkibində xarici komponentin — qoluşun (input) optimallaşdırılmasına da xidmət edir, o cümlədən ərzaq təhlükəsizliyini gücləndirir.

Qarabağ və Şərqi Zəngəzurda başlayan tikinti bumu ölkənin bütün iqtisadiyyatına təsir göstərir. Məsələn, Azərbaycanda tikinti məhsulundan 84 sahə (downstream) faydalanan, tikinti özü isə 44 sahənin (upstream) məhsulundan və xidmətindən yararlanır. Beləliklə, tikinti elə bir həlqədir ki, onun vasitəsilə bütün zənciri tərətmək, eyni zamanda həm tələb, həm də təklif yaratmaq mümkündür.

**—Sizcə, Böyük Qayıdışın təmin olunmasında və bölgənin iqtisadi inkişafında ilkin baza elementləri Dövlət Proqramında öz əksini necə tapır?**

—Yaxın tarixə nəzər salsaq, görərik ki, dönyanın şahid olduğu bütün postkonflikt bərpa modellərinin ilkin amili kimi təhlükəsizlik və dövlət idarəetmə strukturunun formalasdırılması məsələləri ön plana çıxır. Böyük Qayıdışa dair I Dövlət Proqramında müəyyənləşdirilən prioritətlərdən birincisi əraziye təhlükəsiz yaşayışın və dövlət idarəetməsinin təşkil məsələlərini ehətədir. Qeyd edə bilərem ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan postkonflikt quruculuğunda öz modelini yaradır və bu model digərlərindən bir xüsusiyyəti — Azərbaycanın öz resursları hesabına həyata keçirilməsi ilə fərqlənir.

Artıq Proqram qəbul edilən dövredə qədər biz 57,6 min hektar ərazini minalardan təmizləmişik. Dövlət Proqramının yekun nəticəsi kimi, 280 min hektar ərazinin minalardan təmizlənməsi qarşıya hədəf kimi qoyulub. Vətəndaşlarımızın təhlükəsizliyi və dövlət idarəetmə aparatının formalasdırılması istiqamətində dövlət sərhədlerinin etibarlı mühafizəsinə təmin edən bir çox hərbi hissələr yaradılıb.

Dövlət Proqramında bu hərbi hissələrin maddi-texniki bazasının gücləndirilməsi, eləcə də digər hüquq-mühafizə orqanları — Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti yerli bölmələrinin müvafiq infrastrukturla təminatı kimi en ümde tədbirlərin icrası nəzərdə tutulur. Proqramda, həmçinin yerli və mərkəzi icra hakimiyəti, məhkəmə və prokurorluq orqanlarının fəaliyyətinin təmin edilməsi məqsədilə inzibati infrastrukturun yaradılması və ərazi vahidlərində “Təhlükəsiz şəhər” istiqamətində “Təhlükəsiz şəhər” təqribən təşkil planlaşdırılır. Bütün bu qeyd edilənləri Böyük Qayıdışımızın baza elementləri hesab edə bilərik.

(ardı növbəti sayımızda)

Müsahibəni qələmə aldı:  
Vaqif BAYRAMOV,  
“Xalq qəzeti”

## Qarabağ və Şərqi Zəngəzurun postmühəribə prioritetləri

Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın əhəmiyyəti və icrası barədə qəzetimizin suallarını iqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru, iqtisad elmləri doktoru, professor Vüsal Qasımlı cavablandırır.



iqtisadi rayonlarında bərpa, tikinti və idarəetmə xidməti göstərmək üçün müvafiq publik hüquqi şəxslər yaradılmışdır. Qarabağ Dirçəliş Fondu isə işğaldan azad edilmiş ərazilərin inkişafı üçün maliyyə dəstəyinin göstərilməsini və sərmayelerin cəlb olunmasını, bu sahədə dövlət-özəl tərəfdəşliginin inkişaf etdirilməsini, habelə ölkə daxilində və xaricində zəruri təsviqat işlərini həyata keçirən publik hüquqi şəxsdir.

**Dördüncü istiqamət** ərazilərin minalardan və parləmamış herbi sursatlardan təmizlənməsidir. Hazırda işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləndirilməsi qaydada həlli məqsədilə yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən idarəərarası Mərkəzin minalardan və parləmamış herbi sursatlardan (PHS) təmizlənməsi üzrə İşçi Qrupu mövcuddur. Nazirlər Kabinetinin 2022-ci il 16 avqust tarixli qərarı ilə təsdiqlənən “İşğaldan azad edilmiş ərazilərin Ümumi planı” əsasında şəhər və kəndlərin bərpası uğurla həyata keçirilir. Artıq Şuşa, Ağdam, Cəbrayı, Zəngilan, Füzuli, Qubadlı, Laçın, Kəlbəcər şəhərlərinin Baş planı hazırlanır.

Bu il Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa — Zəngilan rayonunda “Ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə sakınların köçürülməsile başlanıldı. Mərhələlərlə məcburi köçkünlərin qaydışı davam edəcək. Ermənistanın beynəlxalq hüquqi məsuliyyəti mütələq məsuliyyət hesab olunmaqla Azərbaycana qarşı beynəlxalq hüquq öhdəliyinin pozulması nəticəsində vurduğu ziyanı aradan qaldırmaq və vurulmuş ziyanı ödəmək öhdəliyidir. Bu məsuliyyət həm maddi, həm də qeyri-maddi olmaqla müxtəlif formalara malikdir: reparasiya, restitusiya, təzminat və ya kompensasiya və təsifaksiya.

**Onuncu istiqamət** isə münaqışının fəsadları barədə məlumatların yayılmasına dair. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Karabakh.Center” layihəsi Ermenistan-Azərbaycan münaqışesinin səbəbləri və Ermənistanın təcavüzünün nəticələri barədə obyektiv məlumatların sistemləşdirilməsi, həmçinin geniş ictimaiyyətə çatdırılması məqsədilə yaradılmışdır. Bu internet resursunun çoxsaylı materialları konkret nümunələr əsasında Azərbaycan xalqının Qarabağda maddi-mədəni irsində, bu regionun biomüxtəlifliyinə və təbii sərvətlərinə dəyən ziyanın miqyası ilə tanış olmaq imkanı verir.

“Azərbaycan Respublikasının 2022–2026-ci illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na uyğun olaraq “Azərbaycan Respublikasının işğaldan

edilmiş ərazilərinin əsas inkişaf drayverləri də müəyyənlenir.

Yüz min nefərlik Ağdam şəhəri yüksələn sənaye və xidmət mərkəzi, Araz boyunca düzülen Füzuli, Cəbrayı və Zəngilan rayonları neqliyyat-logistika qovşağı, “yaşıl enerji” və əkinçilik, Kəlbəcər və Laçın rayonları dağ-mədən sənayesi, “yaşıl enerji”, turizm, heyvan-darlıq və Şuşa isə mədənəviyyət paytaxtı olaraq yaradıcı sənayesi ilə bölgənin gravitasiya mərkəzlərinə çevrilir. Bizim hesablamalar gösterir ki, 2030-cu ilə qədər Qarabağ və Şərqi Zəngəzur bölgələri Azərbaycanın qeyri-neft sektorunun 5-10 faizi həddində iqtisadiyyata malik oləbilər.

Qarabağ və Şərqi Zəngəzurda həyatın geri qayıtması Dördüncü Sənaye İnqilabı və Davamlı Inkişaf Məqsədləri ilə həməhənglik təşkil etməklə bölgəni SMART regiona çevirməyi qarşıya müüm vəzifə kimi qoyur. Azərbaycanda əmək ehtiyatlarının sabit qaldığı şəraitdə Qarabağda və Şərqi Zəngəzurda kapitalın — əsas fondların çoxalması kapital tutumlu iqtisadi artımı sürətləndirir. Yaradılan yeni əsas fondlar müasir texnologiyalara əsaslanıbdından daha çox fondverimliliyi, yəni her manat kapitala düşən məhsulu artıracaq. Digər tərəfdən də Solou modelinə görə, Qarabağ və Şərqi Zəngəzurda kapital qoyuluşu sıfırdan başladığına və tarazlıq nöqtəsinə (steady-state level) məsafə çox olduğuna görə daha çox dəyər yaradacaq. Necə ki, ikinci Dünya mühərbiyəsindən sonra Almaniya və Yaponiya dağıntıların üzərində rəqabet-qabiliyyəti iqtisadiyyat qurdur. Qarabağ və Şərqi Zəngəzurda dövlət sərmayələri katalizator, qeyri-dövlət sərmayələri isə drayver olacaq.

Iqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində aparılmış “xərc-ləburaxılış modeli” əsasında hesab-